




Şəhidliyə gedən yol



Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar işğalından artıq 29 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz yaddaşlarda insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütönlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz naticəsində yüzlərlə günahsız insan qətə yetirildi, yaralandı və mürqavimətdə itkin düşdü. O dəhşətli günün məndə şahidi olmuşam. 1990-ci il yanvarın 20-də mitinqlərdə iştirak edənlərin, tankların qabağına əliyalın çıxanların ailələri onları axtarırdı. Səhərə yaxın 13 yaşlı qonşumuz Nərimanın vurulduğunu, neçə-neçə nəfərin eve gəlmədiklərini eşitdim. Gənc olmasına baxmayaraq, davranışı və işgüzarlığı ilə hamının hörmətini qazanmış, vətənindən qovulmuş qədim Göyçə mahalının Ardanış kəndindən olan Oqtay da evlərinə qayıtmamışdı.

Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin etəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər demir yolunun üstündə yerləşən Çəmbərk rayonunun böyük və qədim kendlərindən biridir. Kəndin şərq hissəsindəki zirvədə-Adatəpə ərazisində (Ocağın yanında) alban məbədinin qalıqları və albanoğuz qəbiristanlıqları buranın da qədim türk-oğuz torpaqları olduğunu bir daha sübut

edirdi və kəndin əhalisi ancaq azərbaycanlılardan ibarət idi. Müasir tələbatlara cavab veren bu kənddə: 2 kitabxana, 2 məktəb binası (1200 nəfərlik), 1 mədəniyyət evi (450 nəfərlik) 1 xəstəxanası var idi. Ardanışda zəngin ədəbi və incəsənət mühiti olub. Əvvəller burada ağır məclisler keçirmək üçün Dədə Ələsgərə və onun şagirdlərinə, Aşıq Alının şagirdlərinə müraciət edərmişlər. Göyçə Azərbaycan aşiq sənətinin həm beiyi, həm də diyarlarından biri hesab edilir. Qədim Azərbaycan torpağı olan bu bölge Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Ali, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Niftali, Aşıq Əziz və digər məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.

Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Qəribi Azərbaycanın (indiki Ermənistən) Göyçə mahalının (Krasnoselo) Ardanış kəndində zəhmetkeş ailədə anadan olub. Atası Eyvaz kişi agronom, anası Minare xala isə tüütçü, həm də rayon üzrə deputat olmuşdur. Ailede 4 uşaq (3 oğlan, 1 qız) olmuşlar. Ardanış kənd orta məktəbini bitirdikdən sonra əsgərliyə getmişdir. Uzaq şimalda - Novaya Zemlyada, keçmiş SSRİ SQ-nin hərbi dəniz dovanmasında xidmət edib. Hərbi xidmətdə olarkən Ali Partiya məktəbini qiyabi bitirmişdir. Hərbi komandirlərindən valideynlərinə təşəkkür dolu məktublar gelmiş və dəfələrlə Fəxri fərمانlar almışdır. Həmin vaxtlar ağlına gəlməzdi ki, vətən uğrunda ölüme hazır olduğunu bu ordunun silahından atılan güllənin qurbanına çevriləcək, özü tərxis olunanandan sonra doğulduğu kənddə adı həyatını yaşıyordı. Subay idi.

Oqtaygilin ailəsi 1988-ci ilin dekabrında mənfur qonşularımız olan ermənilər tərəfindən dədə-baba yurdundan — Göyçədən qovularaq, didərgin düşürlər. Ata-anaları Tovuza, iki qardaş isə Bakıya gəlirlər. Valideynləri iki-üç il-dən sonra Bakıya pənah getirirlər.

Oqtay çox cəsaretti və həyata nikbin baxışlı insan idi. Erməni dilində səlis danışındı. Vətənindən qovulduğdan sonra ən təhlükəli dövrde bele bir neçə dəfə Göyçə gölünün sahilinə getmiş, erməni milletçilərinin töretdiyi vəhşiliklərin şahidi olmuşdur. Oqtaya yolların təhlükəli olduğunu deyəndə: "Ölüm insandan qorxur, biz nədən qorxmaliyiq", deyə cavab verərdi. Ata-baba torpaqlarından azərbaycanlıların didərgin salınması ona yaman təsir etmişdi. O torpaqlara qayıdacaqlarına inanırdı və könüllü olaraq Qarabağın müdafiəsinə getmək istəyən dəstələrin birinə yazılmışdır. O "Vətənin böyüklüyü, ululuğu onun birliliyindədir, bu birliliyi biz yaşatmalıyıq" - deyərdi. Oqtay 28 nömrəli təmir-tikinti idarəsində briqadır idi. Onlar əvvəl yataqxanada yaşayırlar, sonra isə Altıağacda torpaq alırlar ki, ev tiksinler. Təessüf ki, Oqtay bu şad işdən xəbəri olmadı. Kim bilir, nə qədər şirin arzuları vardı. Fəqət ... Xalq Azərbaycanın müstəqilliyi uğrunda, ermənilərin Azərbaycandan torpaq qoparmaq planlarına qarşı ayağa qalxanda Vətən həsrəti ilə ürəyi yanan Oqtay Azadlıq meydانında mitinqlərdə həvəsle iştirak edirdi. Bu ağır yanvar günlərində o, iş nədir bilmirdi. Harada qaynar yerlər olurdusa, Oqtay orada olurdu. Yanvar ayının 19-da gecə "Gənclik" metrosu tərəfdə stadionun qapılarının yanında böyük bir izdihamlı mitinq var idi. Desantçılar tanklarla stadionun qapılarını qırıb, gülələr atmağa başladılar. İki əsgərə dolu üç böyük maşında gələrək camatı qırmağa başlayırlar. H.Həsənli Oqtay haqqındaki məqalədə yazır: "O gecə Oqtayla görüşmüş İslam Hümmətovun dediklərindən: "O gecə Oqtayla metronun "Gənclik" stansiyasının yanında rastlaşdım. Hal-həval tutduqdan sonra yanından uzaqlaşma, bala - dedim. Elə bu vaxt qışqıraq qopdu ki, əsgərlər stadiondan çıxbı Xalq Cəbhəsinə tərəf üz tuturlar. Oqtay bir dəstə cavanla irəli getdi..." (H.Həsənli

"Əbədiyyətə qovuşan ömür". "Vətən səsi", 1990-ci il, 22 yanvar. 3).

O, əsgərlərin günahsız adamları qırğıını eşidərək, onlara kömək etmək üçün metronun yanına gəlir. Stadionun şimal qapısının yanında əhalinin qırıldığını görən Oqtay dəhşətə gəlir, yaralılara kömək etməyə başlayırlar. Tankların qabağına keçərək, oğlanlarla əl-ələ verib, hərbiçilərin dinc əhalini öldürülməsinin qarşısını almaq isteyirlər, lakin onlara da vəhşicəsinə atəş açılır. Oqtay yaralanır, təxminən 3 saat vurulduğu yerde qalib, çoxlu qan itirərək şəhid olur. Qardaşları onu çox axtarırlar, yanvarın 21-də mərkəzi ölüxanadan tapırlar.

Azərbaycanın azadlığı yolunda ilk şəhidlərdən biri də Oqtaydır. El-obsı onun ölümündən məyus olsa da, həmişə şəhidliyi ilə öyünlürdü. Çünkü Oqtayın ölümü adı ölüm yox, şərəflü şəhidliyidir. Atası Eyvaz kişinin və anası Minare xalanın oğlu itkisi onlara qəriblik itkisini unutdurdu. Ancaq onların xalq içində hörmət-izzəti də artı. Ona görə ki, təbiyye elədikləri oğul Vətən yolunda ölümün gözüne dik baxmağı bacardı. Təskinlikləri böyük idi. Onlar onu bu ruhda böyümüşdülər. 26 yaşlı Oqtay Kərimov Şəhidlər Xiyabanında vətənin ilk şəhid nümayəndəsidir. Onun məzarı öndən indiyəcən milyonlarla insan keçib. İlər, əsrlər keçəcək Oqtayın adı həmişə könüllərdə, tarixin səhifələrində qızıl hərflərlə yazılıcaq. 1990-ci il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Oqtaya Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 sayılı fərmanına uyğun "20 Yanvar Şəhidi" fəxri adı verilib. Vətən uğrunda canını fəda edənlər ölmür, onlar gənclər-yeni nəsillərə şəhidlik nümunələridir.

Rəqiba MƏMMƏDOVA,
Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər Arxivinin əməkdaşı.

